



Bəhram Osmanov:

“Korifey sənətkarlarımızın ruhu məni daim axtarmağa, öyrənməyə, çalışmağa sövq edir...”

Milli teatrımızın baş rejissor, eməkdar incəsənət xadimi Bəhram Osmanov bu haqda fikirlərini belə bölüşür. Yeri gəlmışkən qeyd edək ki, o digər suallarımıza da diqqətçəkən cavabları ilə təşəkkürümüzü qazandı.

— Məni həmişə düşündür ki, görəsən teatrın missiyası nədən ibarətdir: əyləncədən, oyundan, düşüncədən, yoxsa sadəcə əlacsızlıqdan insanlar bir yere yüksilib kimsə düşüncəsinə kimlərə işə çatdırırlar? Dramaturgiyanın tarixini 2500 il hesablayırlar. Elə o vaxtdan bir qədər az sonra Esxil, Sofokl, Evripid bu janrı zənginləşdirildilər. Deməli, bu bir sənət növüdür. Əyləncədən də, oyundan da, düşüncədən də əvvəl bir sənət növü. Elə bir sənət növü ki, hamının bir-birinə ehtiyacı var.

Rəssam, bəstəkar, rejissor, aktyor, dramaturq, inzibatçı, tamaşaçı, işiq üzrə rəssam, qrim usası, texniki işçilər və b. Onların hamısı bir-birindən asılıdır. Əgər biri olmasa, digəri də olmayıacaq. Deməli, hər şeydən əvvəl teatr bir tələbatdır. Hava kimi, su kimi, qida kimi müa-

sır insanlığın tələbatıdır. İnsanlar artıq bu sənətsiz özlərini təsəvvür edə bilmirlər...

— Bu fikirlər sizdə çoxdan formalışdır!?

— Beli! Lap gənc vaxtlarından mən teatr adlı bir sehrin əsirinə çevrilmişəm. Bu əsirlilik məni bu sənətlə məşğul olmağa sövq edib. İslədikcə, tamaşa hazırladıqca özümü sanki

Ayri-ayrı vaxtlarda onun quruluş verdiyi tamaşaları maraqla izləmiş və teatrı dərin düşüncələr içərisində, razi halda tərk eləmişik. Demək, rejissor məqsədina catüb. Axi oynanulan tamaşa yalnız deyil.

bir imtahan qarşısında hiss etmişəm. Hazırladığım hər bir tamaşanın aktyorlar üçün, tamaşaçılar üçün maraqlı olmasına çalışmışam. Çalışmışam ki, hər bir tamaşada dramaturqun fikrinə sadıq olum. Pyes istər müasir ol-

sun, istər klassik. Əsər istər Şekspirin olsun, istər Elçinin, istər Sofoklun, istər B.Vahabzadənin, istər Y.Onilin, istərsə də Əli Əmirlinin. Hər birini özümə doğma saymış, bir-birindən bəhrələnərək tamaşanı hazırlamış, aktyorları sevindirməyə çalışmışam. Çünkü aktyora həmişə yeni insan obrazı yaratmaq üçün imkan, şərait yaradılmalıdır.

— Son illərdə teatr işçilərində belə bir qorxu var idi ki, teatrlar bağlanacaq, birləşdiriləcək.

Müxtəlif vaxtlarda bütün ölkələrdə olduğu kimi Azərbaycanda da belə hadisələr olub. Lakin Azərbaycan Prezidenti İlham Əliyev canabalarının "2007-2010 illər teatr sənətinin inkişafına dair" imzaladığı sərəncam buna son qoydu. Prezident bu sərəncamlı teatr sənətinin ölkəyə lazım olduğunu, həmisi yaşayacağın qarantını verdi. Bu qarant teatrlardada dəyişikliklər etməyə, yeni struktur qurmağa sonsuz imkanlar yaratdı.

- Bu mənada, teatrınızın qarşısında daha mühüm vəzifələr durur.

- Son illər Milli Dram teatrında repertuar siyasetine ciddi fikir verilir. Bu da teatrda vacib komponent sayılan dramaturgiyanın kamil olması ilə nəticələnir. Tamaşanın uğurlu alınmasının qaranti dramaturgiyadır. Artıq tamaşaçı teatra inanıb. Yaxşı tamaşa olanda salon tamaşaçı ilə dolu olur. Elçin, Ə.Əmirli, İ.Əfəndiyev, hətta dünya dramaturgiyası nümunəsi olan H.Ibsen, S.Sveyq və b. dramaturqların da pyeslərinə xüsusi maraq göstərilir.

- Amma yeni dramaturq, rejissor, aktyor yetişdirmək haqqında da düşünmək lazımdır.

- Teatrin geleceyi üçün bunlar əsas şərtdir. Lakin unutmaq olmaz ki, bu yetişdirmə prosesinə 10 illərlə vaxt lazımdır. Odur ki, səbirli olmaq lazımdır, ən əsasi budur ki, nəticə uğurlu olsun.

- Milli teatrımız həmisi teatrlarımızın avangardı olub.

- Akademik Milli Dram teatri haqqında hamı danışır. Jurnalistlər, yazıçılar, aktyorlar... Hamı da teatrdan nəsə umur, nəsə gözləyir. Hətta teatrdə işləyənlər də teatr haqqında gileyə danışır. Teatrin uğurlarından daha çox öz uğurlarından bəhs edir, uğursuzluqlarını isə həmin teatrın adına yazırlar. Mən açıq deym ki, giley-güzər edənlər teatrdə boş-boş gəzənlərdir. İşlek aktyorlar isə bu söhbətlərdən uzaqdırlar. Onlar ancaq sənətlə məşguldurlar. Yazıçı, dramaturq, jurnalist isə teatrdan bu və ya digər şəkildə etiraz alandan sonra başlayır

teatr haqqında ağızına gələni danışmağa. Mən başa düşürəm, bütün dramaturqlar isteyirlər ki, əsərləri bizim teatrda oynanılsın. Amma təbii ki, bu mümkün deyil. Çünkü Milli Dram teatrı öz liderliyini qorunmalı və zəif pyeslərin sehmayə çıxmamasına imkan verməməlidir.

- Bəziləri belə iddia edir ki, teatr rejissoruz da keçinə bilər.

- Qətiyyən! Bu gün rejissurasız keçinmək mümkün deyil. Amma elə bil üçüncü bir qüvvə rejissor sənətini lazımsızlaşdırmağa çalışır. Həmin qüvvə bu sənəti deqrodaşıya edir. Diletantlıq hərdən rejissor üstələyir. Bunun qarşısı peşəkar rejissor tərəfindən mütləq alınmalıdır. Çünkü diletant rejissor hər bir tamaşa da ancaq və ancaq özünü görür və göstərir. Ona görə diletant rejissor ancaq diletant aktyor, rəssam, dramaturq, bəstəkar yetişdirə bilər, əsl sənətçi yox.

- Teatrlara axının güclü olmamasının səbəbini yaxşı dram əsərinin qılığında ilə əlaqələndirirler.

- Müasir dramaturgiya bu gün kifayət qədərdir. Xalq yazıçısı Elçin, Əli Əmirli, Firuz Mustafa, Tamara Vəliyeva, Elçin Hüseynbəyli, Hüseynbala Mirələmov və b. Çoxları arzulayıb və iddia edirlər ki, adları çəkilənlər azdır. Gərək dramaturq çox olsun. Əvvələ, bu iddiaçılar unudurlar ki, dramaturgiya ədəbiyyatın ən qədim janrıdır və bu janr tek dialoq qurmaq bacarığı yox, səhne xüsusiyyətlərini bilmək, duymaq bacarığı tələb edir ki, bu da hər qələm əhlində olmur. Odur ki bizim ölkəmiz boyda bir məmələkətdə 4-5 kamil dramaturq olsa teatrlarımızın inkişafına bəs edər.

- Hansı birincidir: rejissor, yoxsa aktyor?

- Teatrdə rejissor əvvəl sayılırsa, aktyor birincidir. Rejissor düşünən beyindirsə, aktyor döyünen türkdir. Odur ki, ən yaxşılарını bacarıb teatra cəlb etmək lazımdır. Populyarlıqla bərabər sənətçi kimi ad qazanan Səyavuş Aslan, Kamal Xudaverdiyev, Hacı İslimaylov, Fırengiz Mütəllimova, Bəsti Cəfə-

rova, Şükufə Yusupova, Zemfira Nərimanova, Nuriaddin Mehdişanlı, Yaşar Nuriyev, Sənubər İsgəndərova, Mehriban Xanlarova və b. bu gün həm məşhur, həm də bir sənətçi kimi teatrımızın öndə gedən aktyorlar idirlər. Müxtəlif ölkələrdəki qastrol və festivallarda Azərbaycan teatrını layiqcə təbliğ edirlər.

- Bəziləri belə iddia edir ki, teatr rejissoruz da keçinə bilər.

- Qətiyyən! Bu gün rejissurasız keçinmək mümkün deyil. Amma elə bil üçüncü bir qüvvə rejissor sənətini lazımsızlaşdırmağa çalışır. Həmin qüvvə bu sənəti deqrodaşıya edir. Diletantlıq hərdən rejissor üstələyir. Bunun qarşısı peşəkar rejissor tərəfindən mütləq alınmalıdır. Çünkü diletant rejissor hər bir tamaşa da ancaq və ancaq özünü görür və göstərir. Ona görə diletant rejissor ancaq diletant aktyor, rəssam, dramaturq, bəstəkar yetişdirə bilər, əsl sənətçi yox.

Lap bu yaxınlarda Əjdər Olun yazdığı "Son məktub" pyesinin tamaşasını oynamış F.Mütəllimova, Ramiz Məlikov və b. tamaşa mənim fikrimcə maraqlı rollar oynadılar. Hal-hazırda isə böyük türk dramaturqu Tuncer Cücenogluñun yazdığı "Uçqun" pyesi üzərində yaradıcılıq işi aparıram. Əsər ilk dəfədir ki, Azərbaycan səhnəsində hazırlanır. Türkçədən çevirəni Dilsuzdur. Gələcəkdə isə xalq yazıçısı Elçinin, Ə.Əmirlinin və E.Hüseynbəylinin əsərlərinə müraciət edəcəyəm.

Hökumə Qurbanova, Leyla Bədircəyli, Hamlet Qurbanov, Əliabbas Qədirov, Hamlet Xanızadə, Mehdi Memmədov, Nəsir Sadıqzadə kimi mərhum aktyor və rejissorlarla insan kimi, tələbə kimi, rejissor kimi ünsiyyətdə olmuşam. Hər birindən nəsə öyrənmişəm, ki-məsə nəsə öyrətmışəm. Və bu gün də onlar kimi yaşamaya, onlar kimi sənəti sevməyə çalışıram. Onların əziz ruhu məni daim axtarmağa, öyrənməyə, çalışmağa sövq edir.

Y.HİDAYƏTOĞLU

"Mədəni-maərif" - 40

Təbrik edirik!

Salam hörmətli Təşəvşür miəl-lim!

Əvvələ Sizə səmimi salamlar yetirəmklə sizi və jurnalunuzun bütün əməkdaşlarını Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin orqanı olan - «Mədəni-maərif» jurnalının ilk sayının çapdan çıxmasının 40 il-lik münasibətilə muzeyimizin bütün işçiləri adından təbrik edir, möhkəm cansağlığı və fəaliyyətinə yəni-yeni uğurlar azzulayırıq.

Ədalət naminə demək lazımdır ki, şəxşən sizin rəhbərliyiniz və böyük zəhmətiniz sayəsində son illərdə jurnalın bütövlükda məmən və formasi elmi, bədii, po-likrafiya cəhətdən yüksək səviyyəli və çox oxunaqlı nəşr olunur. Bütün burlaşa görə sizə bir da-ha «sağ olun!» deyizik.

Təvəzükçüldən kənar olsa da deməliyəm ki, mən 40 ildiz ki, sizin jurnalın həm oxucusu, həm də müəlliflərindənəm. Jurnalda mənim 1968-ci ildə 3-4-cü nömrələrdə ilüçilik tədbirlər planunu vaxtından əvvəl yerinə yetirək adlı ilk məqaləm dərc olunmuş dus.

**Hörmətlə,
Sübhə KƏNGƏRLİ**